

Neftqazçixarmada yüksək aqressivlikli lay sularının idarə olunması

F.Q. Həsənov, t.ü.f.d, S.B. Bayramov, t.e.n.,
R.M. Həsanzadə, k.ü.f.d, Ə.B. Qarayev, t.e.n.,
N.Ş. Əmiraslanov

"Neftqazelmətadlıqatlayıha" İnstitutu

e-mail: FazilQ.Hasanov@socar.az

Açar sözlər: neftqazçixarma, mexaniki qarışqlar, neft-su-qum
ayırıcı, lay suları, separator, çən, dəmir-beton, ətraf mühit, na-
sosxana, duz çöküntüləri, boyası, elektrokimyəvi mühafizə.

DOI:10.37474/0365-8554/2021-1-24-27

Управление пластовой водой с высоко агрессивной средой при нефтегазодобыче

Ф.Г. Гасанов, д.ф.н., С.Б. Байрамов, к.т.н., Р.М. Гасанзаде,
д.ф.хн., А.Б. Гарayev, к.т.н., Н.Ш. Амиралсанов
НИПИнефтегаз

Ключевые слова: нефтегазодобыча, механические примеси, разделитель нефти-воды-песка, пластовые воды, сепаратор, резервуар, железобетон, окружающая среда, насосная, солевые осадки, краска, электрохимическая защита.

Для управления сильно агрессивной средой при нефтегазодобыче для защиты окружающей среды и повышения добывчи нефти необходимо построить промежуточный нефтехранилищный пункт, в котором технологические процессы управляются в замкнутой среде. В промежуточном нефтехранилищном пункте в первичном сепарационном аппарате попутный газ, отделяясь от жидкости, поступает в газосборный пункт низкого давления, и жидкость – в разделитель нефти, воды и песка. Разделитель нефти, воды и песка должен строиться из железобетона для очистки от осадков механических примесей и соли. Выпуск жидкости из сепаратора, а нефти и воды из разделителя основывается на законе сообщающихся сосудов. Для обеспечения долголетия резервуаров внешней и внутренние стеки должны покрываться специальным покрытием к дополнению к этому должна проводиться электрохимическая защита.

Control of produced water with highly corrosive medium in oil-gas production

F.G. Hasanov, PhD in Tech. Sc., S.B. Bayramov, Cand. in Tech.Sc., R.M. Hasanzade, PhD in Ch. Sc., A.B. Garayev, Cand. in Tech. Sc., N.Sh. Amiralsanov
"Oil-Gas Scientific Research Project" Institute

Keywords: oil-gas production, mechanical impurities, the pig of oil-water-sand, produced water, separator, reservoir, iron concrete, environment, pump, salt sediment, electro-mechanical protection.


The construction of middle oil-gathering facility, in which technological processes are managed in a closed medium is necessary for environmental protection to control highly corrosive medium in oil and gas production. Associated gas separated from the fluid in initial separation unit within middle oil-gathering facility enters gas-gathering point with low pressure, and the liquid - into the pig of oil, water and sand, which should be constructed from iron concrete for cleaning from mechanical impurities sediments and salt as well. The liquid charge from the separation unit and pig of oil, water and sand is based upon the law of communicating vessels. To supply long-life for reservoirs, the inner and outer walls should be covered with a special coating and additionally, electrochemical protection should be provided as well.

Neftqazçixarmada neft hasilatının artırılması ilə yanaşı ətraf mühitin mühafizəsi bu gün də aktualdır. Neftlə çıxarılan lay suları tərkibində olan minerallarının miqdarına görə zəif, orta və güclü aqressivliyə malik olur. Zəif və orta aqressivliyə malik lay sularının neflidən ayrılmaları və yığılmalarında mövcud olan əmənovi texnoloji avadanlıqlardan istifadə edilir. Belə ki, müxtalif quyulardan çıxarılan neftin tərkibindəki zəif və orta aqressivliyə malik lay suları qarşılıqda duz çöküntüləri yaranır. Azərbaycan Respublikasının邹波瓦-马什塔加, Pirallahı, Günləşli, Bulla-dəniz, Ələt-dəniz, Kürsəngi və s. yataqlarından çıxarılan neflərin tərkibindəki lay suları zəif və orta aqressivliyə malikdir, neftin tərkibindən lay suyu və mexaniki qarışqların ayrılmaları prosesində poladdan hazırlanmış neft-su-qum ayırcılarından istifadə edilir. Ayrılmış neft və su müvafiq çönlərə yığıılır. Həmin yataqlarda sulasma dörcəsi 10–50 % təşkil edir.

Lakin 150 il yaxın sənaye əsulu ilə istismar olunan Balaxani-Sabunçu-Ramana, Suraxani-Qaraçuxur, Bibiheybat yataqlarının istismar quyulardan alınan mayenin 90–95 %-ni lay suları təşkil edir. Müxtalif quyulardan çıxarılan minerallığı və aqressivliyi yüksək olan lay suları qarşılıqda duz çöküntüləri əmələ gətirir [1, 2]. Lay suyu nümunələrində Ca^{2+} və Mg^{2+} duz əmələ gətirən kationların, eləcə də Cl^- və HCO_3^- anionlarının miqdarı xeyli yüksəkdir. Aqressiv suların nəqli zamanı yeraltı və yerüstü avadanlıqlar intensiv duzçökəmə və korroziya proseslərinin baş verəməsi noticasında qısa müddədə sıradan çıxır. Bu da öz növbəsində ətraf mühitin çirkənməsinə səbəb olur, ekoloji tərazilı pozulur.

"Balakhani Operating Company LTD" şirkətinin 1 sayılı neftqazçixarma sexində aparılmış müşahidə və təcrübə tədqiqatlar göstərmisdir ki, quyulardan gündə 5000 m³ su və 100 t neft ha-

çıxış borusu arasında 300–400 mm səviyyə fərqi saxlanılır. Prosesi ayani görmək üçün müxtəlif quyu məhsullarından götürülmüş nümunalar üzərinde sınaq şüşələrində çalxalanaraq tədqiqatlar aparılmışdır. Neft-su qarışqları sınaq şüşələrindən çalxalanaraq təqribənmiş və sonra dərgün vəziyyətində saxlanılaraq neft və suyun ayrılmış mühafizəsi aparılmışdır. Müəyyən olmuşdur ki, 10-15 dəq. ərzində lay suyundan neft və neft asılınları tam ayılaraq töbaq halında suyun səthinə yığılır. Neft-su-qum ayırıcından daimi maye hərəkəti olduğundan neft və suyun tam ayrılmış şəklindən 1 saat vaxt kifayətdir. Belə ki, gündöldür 500 m³ həməndin mayenin tam ayrılması üçün ayırıcının içkinə hissəsinin həcmi orta hesabla 5100.24–200 m³ olmalıdır. Neft-su-qum ayırıcısi daxilində birləşmiş qablar qanununa əsasən neft-su ayrılmış sarhəd stabil saxlanıldığınan ayırıcıının su və neft çıxışlarında siyirtmə və tənzimləyiçi klapdan quraşdırmağa zorulur yaranır. Ayırıcıdan çıxan neft və lay suları ayri-ayrılaşdırıda tutumlara (çənlərə) yığılır. Neft çənlərdən nasoslar vasitəsilə şirkətin mərkəzi neft-yığın məntəqəsinə, lay suyu isə xüsusi texnoloji proseslərə tələb olunan səviyyəyədən təmizləndikdən sonra utilizasiya və lay təzyiqinin saxlanılması üçün survurec quyular vasitəsilə laya vurulur. Texnoloji proseslərin fasılışlılığını nozara alaraq neft-su-qum ayırıcısi iki adəd nəzərdə tutulmalıdır. Bu da ayırıcılardan birinin içərisi mexaniki qarışqı və düz çöküntülərindən təmizləndiyi müdaddət bütün quyu məhsulunu digər ayırıcıya yönəltməklə istismar prosesinin fasılışlı davam etdirilməsinə imkan yaratmış olur.



Şəkil 3. Katod mühafizə sistemi

Lay suyu və neft-yığım çənləri poladdan saqlı şəkildə hazırlanır. Çənlərin orta istismar müddəti 30 il nəzərdə tutulur. FOTC 31385-2016 "Neft və neft məhsulları üçün silindrlik polad çənləri" normativ əsərdən əsasən çənlərin diblərini hazırlayarkan güclü aqressiv mühit üçün korroziya səriti hər il 0.5 mm və ondan böyük götürülməlidir. Lay suyu yığım çənnin 30 il qəzasız istismarı üçün onun dibində olava olaraq 15 min korroziya qalınlığı nəzərdə tutulmalıdır. Çənlərin ömrünün uzadılması üçün daxili və xarici səthləri xüsusi örtüklerə boyanmalı və olava olaraq elektrokimyavi mühafizə aparılmalıdır.

Çənlərin daxili səthlərin örtüklərlə boyanması aşağıdakı sxem üzrə aparılır: astar qatı – Phenguard 930 – 100 mikron, orta qat – Phenguard 935 – 100 mikron, əzüllük qatı – Phenguard 940 – 100 mikron.

Çənnin oturacağından xarici səthinin korroziyadan mühafizəsi üçün elektrokimyavi mühafizə tətbiq edilir. API 651 əsərdən əsasən çənnin oturacağından xarici səthinin sahəsinə görə xaricdən çərçivə vermə katod mühafizəsinin (ICCP) elektrik çərçivə tələbatı hesablanır. Diametri 23 m olan lay suyu çəni üçün 14 A çərçivə tələbatı alınır. 1 adəd ION-505-OTC-4 Channel-Ex tipli transformator düzəldiricisi (220V AC, 1 fazlı, 50 Hz girişli, 50V DC, 50A DC və dörd ədəd izola çıxışı, hava ilə soyudulan, ATEX/IECEx Ex-Protector-parsiyadan müdafiəli, CE sertifikasi, Indoor Panel – otaq şəraitində quraşdırılmış bilən, RS485 interfeysi dəstəkləyən və SCADA funksiyali) və on bir ədəd ION-TIA-165-CAN tipli xüsusi

qablaşdırılmış (1 m uzunluğunda və 200 mm diametrində silindrlik qabda aktivləşdirici material-larla birgə) 16 mm diametri və 500 mm uzunluğunda MMO örtülü Ti Anod qurğu quraşdırılır. Çənə üç yerdən katod matəqayısı birləşməsi verilməklə elektrokimyavi mühafizə sxemini tərtib olunur. Elektrokimyavi mühafizənin avtomatik iş rejimində işləsməsi üçün iki ədəd EDO-CUSO4-PER tipli Cu/CuSO4 mühəqqiqəsi elektrodlu qurğu quraşdırılır və bu qurğu ilə katod matəqayısının tərtibatı arasında potensialda fərqi ölçülür, mühafizə potensialı on çox – 1.100 mV (Cu/CuSO4 mühəqqiqəsi elektroduna qarşı) tənzimləməkən çənlərin oturacağına təsləb olan çərçivə verilir (şəkil 3).

Əvvəlki korroziyadan mühafizə tədbirlərindən fərqli olaraq bu metod ilə metal konstruktionsı çənlərin ömrünü daha dayanıqlı etmək mümkündür. API 651 normativ əsərdən tələblərin uyğun olaraq boyanma örtüklərinin tətbiqi isə təsləb olunan çərçivənə tətbiq olunur.

Xaricdən çərçivənə boyanmaqda mühafizəsi tətbiqin 3 kVt transformator gücləndiricisi ilə çənlə-

rin ömrünü 30 il qədər artırmaq mümkündür.

Nəticə

1. Müxtəlif quyulardan çıxarılan lay suyu nümunələrində Ca^{2+} və Mg^{2+} dərəcəsi götürən katonlar, eləcə də Cl^- və HCO_3^- anionlarının miqdərinin xeyli yüksək olmasından yeraltı və yerüstü avadanlıqlarda intensiv düzəlkəmə və korroziya prosesləri baş verir. Bu qisə müddətdən avadanlıqların stradan çıxmaması, atraf mühitin çirkəlnəsi və ekoloji tarazlığın pozulmasına səbəb olur.

2. Texnoloji avadanlıqların ömrünün uzadılması üçün proseslərdə istifadə olunan neft-su-qum ayırıcısi dəmir-betondan tətilməli və onların istismarı proseslərdən elektrokimyavi mühafizədən istifadə olunmalıdır.

3. Lay sularının utilizasiyası və eləcə də lay təzyiqinin saxlanılması məqsədilə texnoloji proseslərdə düzəlkəmə və korroziyaya qarşı inhibitorlərin olavaşa edilməsi, mexaniki qırışqlardan təmizlənməsi və s. həyata keçirildikdən sonra su-vurucu quyular vasitəsilə laya vurulmalıdır.

Əldən alınan sənədlər

- Akhanlırov A.R., Mekhiyyev U.Sh., Rachinskiy M.Z. Sправочник по водам нефтегазовых и газоконденсатных месторождений Азербайджана. – Баку: МЭИРП, 1976, 327 с.
- Gadzhiev F.M. Гидрогоеологические условия формирования и размещения месторождений нефти и газа в Южно-Каспийской мегавпадине. – М.: Издат. 1998, 386 с.
- Hasanov F.G., Bayramova S.Ch., Nasibova A.A., Mammadli S.V. "Balakhany Operating Company LTD" şirkətinin timsalında neftqazxırmannı mövcud durumunun təhlili və təklifi // Azərbaycan neft təsərrüfatı, 2019, № 2, s. 62-65.
- API 651 Cathodic Protection of Aboveground Petroleum Storage Tanks.

References

1. Akhanlırov A.R., Mekhiyyev U.Sh., Rachinskiy M.Z. Sправочник по водам нефтегазовых и газоконденсатных месторождений Азербайджана. – Баку: МЭИРП, 1976, 327 с.
2. Gadzhiev F.M. Гидрогоеологические условия формирования и размещения месторождений нефти и газа в Южно-Каспийской мегавпадине. – М.: Издат. 1998, 386 с.
3. Hasanov F.G., Bayramova S.Ch., Nasibova A.A., Mammadli S.V. "Balakhany Operating Company LTD" şirkətinin timsalında neftqazxırmannı mövcud durumunun təhlili və təklifi // Azərbaycan neft təsərrüfatı, 2019, № 2, s. 62-65.
4. API 651 Cathodic Protection of Aboveground Petroleum Storage Tanks.